



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ  
NAZİRLƏR KABİNETİ**

**Q Ə R A R**

**“Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında**

“Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 303 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

“Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

**Naxçıvan Muxtar Respublikasının  
Baş Naziri**

**Səbuhi Məmmədov**

2 sentyabr 2020-ci il

№ 157

Naxçıvan Muxtar Respublikası  
Nazirlər Kabinetinin 2020-ci il  
2 sentyabr tarixli 157 nömrəli  
Qərarı ilə təsdiq edilmişdir.

## **Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması**

### **Q A Y D A L A R I**

#### **1. Ümumi müddəalar**

1.1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və qeydiyyata alınmış subyektlərin dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. **qida zənciri** - qida məhsullarının “tarladan–süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), satışı, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusu;

1.2.2. **qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər** - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr.

1.2.3. **yeyinti məhsulları** - ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentləri), tamlı mallar qrupuna daxil edilmiş məhsullar;

1.2.4. **qida məhsulları** - insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar;

1.2.5. **yeyinti məhsullarının təhlükəsizliyi** - qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu.

## **2. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması**

2.1. Naxçıvan Muxtar Respublikasının ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər (bundan sonra-subyektlər) Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Xidmət) tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir.

2.2. Qida təhlükəsizliyi qeydiyyatı Xidmətdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir.

2.3. Subyektlər qeydiyyat üçün Xidmətə forması bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən ərizə ilə müraciət edirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

2.3.1. fiziki şəxslər üçün - şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti;

2.3.2. hüquqi şəxslər üçün – vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti;

2.3.3. bu Qaydaların 2.3.1-ci və 2.3.2-ci yarımbəndlərində göstərilən şəxslərin nümayəndələri müraciət etdikdə - onun səlahiyyətlərini təsdiq edən sənəd;

2.3.4. subyektin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.3.5. subyekt idxalçı olduqda - idxal edilən yeyinti məhsullarının təhlükəsizliyini təsdiq edən sertifikatın (mövcud olduqda) surəti.

2.4. Subyektə bu Qaydaların 2.3-cü bəndində göstərilməyən sənədlərin tələb edilməsinə yol verilmir.

2.5. Bu Qaydaların 2.3.1 - 2.3.5-ci yarımbəndlərində göstərilən sənədlər təqdim edildikdən sonra ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında subyektə elektron qaydada və ya sifarişli poçt bildirişi vasitəsilə 2 (iki) iş günü müddətində məlumat verilir.

2.6. Xidmət təqdim olunmuş sənədləri araşdırır, sənədlərdə çatışmazlıqlar olmadıqda, subyektin qeydiyyata alınması üçün ona məxsus

obyektin qiymətləndirilməsi və ekspertizanın (analizin) aparılması üçün həmin obyektə istehsal olunan yeyinti məhsulundan nümunə götürülməsi məqsədi ilə mütəxəssis (məsul şəxs) təyin edir. 7 (yeddi) iş günü müddətində obyektin qiymətləndirilməsi və götürülmüş yeyinti məhsulu nümunəsinin analizi başa çatdırılmalıdır.

2.7. Bu Qaydaların 2.6-cı bəndində göstərilən mütəxəssis (məsul şəxs) qanunvericiliyə uyğun olaraq obyektin istehsal şəraitinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğunu qiymətləndirir. Qiymətləndirmənin nəticələri əsasında akt tərtib edilir və yeyinti məhsulundan nümunə götürür.

2.8. Obyektə istehsal olunan yeyinti məhsulundan götürülmüş nümunələrin Xidmətin tabeliyində olan və ya qanunvericiliyə uyğun olaraq akkreditasiyadan keçmiş digər laboratoriyada analizi aparılır. Məhsulun analizi subyektin vəsaiti hesabına həyata keçirilir. Analizin nəticələri barədə laboratoriya tərəfindən bir iş günü müddətində Xidmətə sınaq protokolu (yazılı rəy) təqdim edilir.

2.9. Xidmət obyektin qiymətləndirilməsinin və götürülmüş yeyinti məhsulunun nümunəsinin ekspertiza nəticələrinə uyğun olaraq subyektin qeydiyyatına alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edir. Qəbul edilmiş qərar 2 (iki) iş günü müddətində subyektə təqdim edilir, yaxud sifarişli poçt vasitəsilə göndərilir.

2.10. Subyektin qeydiyyatına alınması barədə qərar qəbul edildiyi halda qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra subyekt dövlət reyestrinə daxil edilir və forması bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” verilir.

2.11. Subyektlərin qeydiyyatına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.

2.12. “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” Xidmətin sifarişinə uyğun olaraq onun vəsaiti hesabına mətbəə üsulu ilə hazırlanır. Çıxarışın doldurulması elektron (lazer) texnikası vasitəsilə həyata keçirilir.

2.13. Bu Qaydaların 2.10-cu bəndində göstərilən dövlət reyestrindən çıxarışların uçotu Xidmət tərəfindən müəyyən edilən “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarışlar”

kitabında aparılır. Kitab qaytanlanır, səhifələri ardıcıl olaraq nömrələnir və Xidmətin möhürü ilə möhürlənir.

2.14. Subyektin qeydiyyatata alınmasından qanunvericiliklə müəyyən edilmiş hallarda imtina edilir.

2.15. Subyektin qeydiyyatata alınmasından imtina barədə qərarı əsaslandırılmalıdır.

2.16. Subyekt qeydiyyatata alınmasından imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

2.17. Bu Qaydaların 2.14-cü bəndində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə subyektin qeydiyyatata alınmasından imtinaya yol verilmir.

2.18. Subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:

2.18.1. subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;

2.18.2. hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;

2.18.3. fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

2.18.4. məhkəmənin müvafiq qərarı olduqda;

2.18.5. qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.

2.19. Subyektin qeydiyyatının dayandırılması və bərpası qanunvericiliyə uyğun həyata keçirilir.

2.20. Qeydiyyatata alınmış subyektin təqdim etdiyi sənədlərdə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış məlumatlarda hər bir sonrakı dəyişiklik qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatata alınır. Qeydiyyatata alınmış subyektlərin dövlət reyestri məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

### **3. Qeydiyyatata alınmış subyektlərin dövlət reyestrinin aparılması**

3.1. Qeydiyyatata alınmış subyektlərin dövlət reyestri (bundan sonra-reyestr) Xidmət tərəfindən aparılır.

3.2. Reyestr Naxçıvan Muxtar Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən məlumatlar Xidmətin internet saytında yerləşdirilir və istifadəçilər üçün açıqdır.

3.3. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir.

3.4. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, kağız daşıyıcılarda olan qeydlər əsas götürülür.

3.5. Reyestr aşağıdakı məlumatlardan ibarətdir:

3.5.1. qeydiyyatda alınmış subyektlər barədə məlumatlar (hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və hüquqi ünvanı, fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və fəaliyyət ünvanı);

3.5.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

3.5.3. subyektin qeydiyyatda alındığı tarix və qeydiyyat nömrəsi;

3.5.4. subyektin fəaliyyət istiqamətindən asılı olaraq, həmin fəaliyyətin həyata keçirildiyi faktiki (əsas) ünvan;

3.5.5. subyektin səlahiyyətli nümayəndəsi (olduğu halda) barədə məlumatlar;

3.5.6. işçilərin (tibbi müayinədən keçmiş işçilər daxil olmaqla) sayı barədə məlumatlar;

3.5.7. subyektin fəaliyyət istiqaməti (istiqamətləri);

3.5.8. subyektin istehsal və idxal (ixrac) etdiyi yeyinti məhsulunun, o cümlədən qida məhsulunun adı və növü barədə məlumatlar;

3.5.9. qeydiyyat zamanı təqdim edilmiş sənədlərdə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış məlumatlarda sonradan edilmiş dəyişikliklər barədə məlumatlar;

3.5.10. subyektlərə Xidmət tərəfindən edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə qeydiyyatın dayandırılması, bərpası və ləğv edilməsinə dair məlumatlar.

3.6. Reyestr illər üzrə və Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidləri (rayon və ya şəhər) üzrə aparılır.

3.7. Subyektin qeydiyyatı hüquqi şəxsin (xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının) hüquqi ünvanı, fiziki şəxsin qeydiyyat ünvanı əsasında müəyyən edilir.

3.8. Bu Qaydaların 2.10-cu bəndinə uyğun olaraq verilmiş “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ın qeydiyyat nömrəsi həmin subyektin qida məhsulları sahəsində fəaliyyəti zamanı fərdiləşdirilmə vasitəsidir.

3.9. “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”ı almış subyekt onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, bu barədə Xidmətə məlumat verməlidir. Xidmət həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və reyestrə müvafiq düzəlişlər aparmalıdır.

3.10. Subyektlər barədə məlumatlar, reyestrə daxil edildikdən sonra qeydiyyatda alınması və reyestrə daxil edilməsi üçün təqdim edilmiş sənədlər Xidmətdə saxlanılır.

3.11. Reyestrə daxil edilən məlumatlar, o cümlədən kommərsiya və (və ya) vergi sirri təşkil edən məlumatlar sorğu əsasında aşağıdakılara verilir:

3.11.1. məhkəmə, istintaq və təhqiqat orqanlarına;

3.11.2. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə;

3.11.3. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məcburi icra orqanına;

3.11.4. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vəkilə;

3.11.5. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada notariusa;

3.11.6. hüquqi şəxs olan subyektin təsisçilərinin (iştirakçılarının) və rəsələrinə;

3.11.7. fiziki şəxs olan subyektin və rəsələrinə;

3.11.8. qanunvericiliklə müəyyən edilmiş şəxslərə;

3.11.9. barəsində reyestrə daxil edilən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə.

3.12. İstehlakçılarının qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatda olub-olmaması barədə məlumatı maneəsiz əldə etmələri üçün reyestrə çıxışı Xidmət tərəfindən təmin edilir.

3.13. “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış” itirildikdə, yaxud zədələndikdə, onun dublikatının verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Reyestrə daxil edilən məlumatın dublikatının verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

“Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na

**1 nömrəli əlavə**

**Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması haqqında**

**Ə R İ Z Ə**

1. Qeydiyyatata alınan subyektin adı:	
2. VÖEN:	3. Hüquqi ünvanı:
4. Ümumi işçilərin sayı:	6. Faktiki ünvanı:
5. Tibbi müayinədən keçmiş işçilərin sayı:	
7. Fəaliyyət istiqaməti haqqında məlumatlar:	
7.1. fəaliyyət istiqaməti:	7.2. yeyinti (o cümlədən qida) məhsulunun (məhsullarının) və ya xidmət sahəsinin növü:
7.3. yeyinti (o cümlədən qida) məhsulunun (məhsullarının) və ya xidmət sahəsinin adı:	
7.4. tətbiq edilən normativ sənəd (sənədlər):	
7.5. tətbiq edilən proseslər haqqında qısa məlumat (misal: süd məhsullarının istehsalı, qəbulu, saxlanması, daşınması və s.):	
8. Xammallar və köməkçi materiallar haqqında məlumat:	
9. Qablaşdırma növü (növləri):	
10. Səlahiyyətli nümayəndə:	11. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi:
Əlaqə vasitələri	şəhər telefonu:
	mobil telefon:
	poçt indeksi:
	elektron ünvan:
İmza:	
Tarix	
M.Y	



“Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na

**2 nömrəli əlavə**

## **NAXÇIVAN MUXTAR RESPUBLİKASI ANTIİNHSAR VƏ İSTEHLAK BAZARINA NƏZARƏT DÖVLƏT XİDMƏTİ**

### **NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA QIDA MƏHSULLARI SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN SUBYEKTLƏRİN DÖVLƏT REYESTRİNDƏN ÇIXARIŞ**

Qeydiyyat nömrəsi:

Qeydiyyat tarixi:

Qeydiyyata alınan subyektin adı:

Faktiki ünvanı:

Fəaliyyət istiqaməti:

Yeyinti (o cümlədən qida) məhsulunun (məhsullarının) və ya xidmət sahəsinin növü:

Yeyinti (o cümlədən qida) məhsulunun (məhsullarının) və ya xidmət sahəsinin adı:

Bu çıxarışla təsdiq edilir ki, qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır.

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi:

Adı, soyadı: \_\_\_\_\_

İmza: \_\_\_\_\_

M.Y